

## Macarıstanda Təhsil

### **1. Müsabiqədə iştirak üçün necə müraciət etməliyəm?**

İlk öncə, keçiddə qeyd edilmiş Macarıstan Təqaüd Proqramının müraciət formasını doldurmalı, elektron qeydiyyat başa çatdıqdan sonra təqdim edilmiş həmin sənədləri Təhsil Nazirliyinə (gunay.emiraslanzade@edu.gov.az) göndərməlisiniz. Sənədlərini göndərmiş şəxslər müsahibədə iştirak etmələri üçün dəvət olunacaqlar.

### **2. Müsabiqədə iştirak etmək üçün sənədləri kimə göndərməliyəm?**

Keçiddə qeyd edilmiş Macarıstan Təqaüd Proqramının müraciət formasını doldurduqdan sonra gunay.emiraslanzade@edu.gov.az elektron poçtuna sənədlərinizi göndərə bilərsiniz.

### **3. Hansı ixtisaslar üzrə Macarıstanda təhsil ala bilərəm?**

Macarıstan təhsil müəssisələrində aşağıdakı ixtisaslar üzrə təhsil ala bilərsiniz.

- tam bakalavr, magistratura təhsil proqramları üzrə
  - kənd təsərrüfatı, su idarəetməsi - 40 təqaüd;
  - təbiət elmləri, davamlı inkişaf - 30 təqaüd,
  - tibb elmləri - 10 təqaüd;
  - turizm - 40 təqaüd;
  - mühəndislik, informasiya texnologiyaları, texnologiyalar - 30 təqaüd;
  - iqtisadiyyat, biznes və idarəetmə elmləri - 40 təqaüd;
- doktorantura təhsili üzrə
  - istənilən maraq dairəsi - 10 təqaüd.

### **4. Mən bu il Macarıstanda ali təhsil müəssisəsinə artıq qəbul olmuşam.**

#### **Təhsilimi dövlət hesabına davam etdirə bilərəm?**

Hökumətlərarası saziş çərçivəsində tələbələrin müraciət edə bildikləri ixtisaslar (keçiddən tanış ola bilərsiniz) sazişə uyğun müəyyənləşdirilmişdir. Təhsilinizi qəbul olduğunuz universitetdə qəbul olduğunuz ixtisas üzrə o halda davam etdirə bilərsiniz

ki, həmin ixtisasın saziş çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulmuşdur və siz Təhsil Nazirliyinin keçirdiyi müsabiqədən uğurla keçmişiniz. Saziş çərçivəsində nəzərdə tutulmuş ixtisaslar üzrə müraciət edən tələbələr arasında namizədlikləri ən uyğun olan şəxslərin adları təqaüd hesabına təhsil üçün Macarıstan tərəfinə ünvanlanacaqdır.

**5. Hökumətlərarası saziş çərçivəsində Macarıstanda təhsil hansı dildədir?**

Macarıstan ali məktəblərində tələbələr macar və ingilis dilində təhsil ala bilərlər.

**6. Macar dilini bilməyən tələbə Macarıstan ali məktəblərində necə təhsil ala bilər?**

Macar dilində ali təhsilə başlamazdan öncə tələbələr Balassi İnstitutunda bir illik hazırlıq kursu keçməlidirlər.

**7. Macarıstan ali məktəblərində ingilis dilində təhsil almaq üçün hansı səviyyədə dil biliyi kifayət edir?**

İngilis dilində proqramlar üçün müraciət edən tələbələr ev sahibi təhsil müəssisəsi tərəfindən müəyyən olunmuş səviyyəyə (keçiddən tanış ola bilərsiniz) müvafiq ingilis dili biliyinə malik olmalıdırlar.

**8. Dövlət xətti üzrə Macarıstan ali məktəblərində təhsil almaq üçün imtahan vermək lazımdır?**

Xeyr, imtahan vermək lazım deyil. Macarıstan ali məktəblərinə qəbul üçün tələb olunan sənədlər müvafiq qaydada göstərilən tarixə qədər Təhsil Nazirliyinə göndərilir.

**9. Macarıstanda təhsilə müraciət etmək üçün lazım olan sənədlərin siyahısını hardan əldə edə bilərim?**

[www.edu.gov.az](http://www.edu.gov.az) internet səhifəsinin ELANLAR bölməsindən Macarıstan ali məktəblərinə qəbul ilə bağlı tələb olunan bütün sənədlərin siyahısını əldə edə bilərsiniz.

**10. Müraciət üçün istədiyiniz sənədlərdən bəzilərinin ingilis dilində və notariusda təsdiqli istənilir. Olar sənədlərin (diplom və əlavəsi, hərbi bilet) orijinalını olduğu kimi skan edib göndərim, tərcümə və təsdiqli formasını isə müsahibəyə gələrkən özümlə gətirim?**

Xeyr, bu mümkün deyil. Sənədlərin müvafiq qaydada göndərilməsi vacibdir. Sənədləri natamam olan və ya tələb olunan formada göndərilməyən ərizəçinin müraciəti barədə rəyin verilməsi mümkün olmayacaq və bu haqda məlumat verilməyəcək.

**11. Mən hazırda bakalavriat səviyyəsi üzrə 3-cü kurs tələbəsiyəm. Eyni səviyyə üzrə təhsilimi Macarıstanda davam etdirə bilərəm?**

Bəli. Lakin nəzərə alın ki, siz orada təhsilinizə birinci kursdan başlayacaqsınız.

**12. Təhsil almaq istədiyim universiteti özüm seçə bilərəm?**

Müraciət formasını (<http://bit.ly/19LTG80>) doldurarkən 3 ixtisas və uyğun universitetləri siyahıya əsasən seçə bilərsiniz. Qeyd etdiyiniz 3 universitetə sənədləriniz göndəriləcəkdir. Universitetlərin qəbul qaydaları daxili qaydalarına əsasən tənzimlənir.

**13. Macarıstan ali məktəblərində təhsil səviyyələri üzrə təhsil müddəti necə müəyyən edilir?**

Təhsil müddəti bakalavriat səviyyəsi üzrə 3 il, magistratura səviyyəsi üzrə 2 il və doktorantura səviyyəsi üzrə 3 ildir.

**14. Hal-hazırda 4-cü kurs tələbəsi olduğum üçün diplom təqdim edə bilməyəcəyəm. Qiymətlərin çıxarışını təqdim etmək olar?**

Hazırda təhsil aldığımız ali məktəb tərəfindən verilmiş təhsil haqqında arayış və transkripti (fənlər üzrə akademik göstəricilər) təqdim etməklə siz müsabiqədə iştirak edə bilərsiniz. (İngilis dilinə tərcümə əlavə edilməklə) / 2 nüsxə

**15. Tələbəyə hərbi xidmətdən möhlət hüququ verilir?**

Bakalavrdan sonrakı təhsil səviyyəsi üçün müraciət edən, həqiqi hərbi xidmətə çağırışçı olan namizəd müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ aldığını təsdiq edən sənədi və ya hərbi xidmət keçdiyi halda, hərbi biletin notariat qaydada təsdiq olunmuş surətini təqdim etməlidir.

Bakalavriat səviyyəsində təhsil üçün hərbi xidmətdən möhlət hüququ tələb edilmir.

**16. Təhsil səviyyələri üzrə yaş məhdudiyyəti mövcuddur?**

Təhsil səviyyələri üzrə heç bir yaş məhdudiyyəti müəyyən olunmamışdır.

**17. Dövlət xətti çərçivəsində qarşılanan xərclər hansılardır?**

Macarıstan tərəfindən:

- ödənişsiz təhsil;
- universitet yataxanasında yaşayış;
- tibbi sığorta;
- aylıq təqaüd

Azərbaycan tərəfindən tələbələrin xərcləri qarşılanmır (tələbələrin gediş-gəliş biletləri şəxsi vəsaitləri hesabına qarşılanır).

**18. Təqaüd Proqramında bir təhsil ili üzrə Macarıstan tərəfindən nə qədər təqaüd verilir?**

Aylıq təqaüd ev sahibi universitet tərəfindən veriləcəkdir. Mövcud qanunvericiliyə əsasən aşağıdakı kimi müəyyənləşdirilmişdir:

- Bakalavriat və magistratura proqramları üçün: 40460 Macarıstan forinti
- Doktorantura proqramları üçün: 100000 Macarıstan forinti